

## **İCTİMAİYYƏTLƏ ƏLAQƏ ŞÖBƏSİ ÜZRƏ 2010-CU İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT**

2010-cu ildə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi tərəfindən dövlətimizin təhsil siyasətinə uyğun olaraq, bu sahədə baş verən yeniliklər, Dövlət Proqramları çərçivəsində görülən işlər və mühüm tədbirlər ictimaiyyətə operativ çatdırılmış və bu işin yüksək səviyyədə təşkili prioritet istiqamət olmuşdur. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi ölkəmizdə təşəkkül tapmış açıq informasiya siyasətini rəhbər tutmuşdur.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, “KİV haqqında Azərbaycan Respublikasının Qanunu”nu, “İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu”nu və digər müvafiq qanunları, Nazirliyin əmr və sərəncamlarını, normativ–hüquqi aktları, şöbənin əsasnaməsini və 2010-cu il üzrə fəaliyyət planını əsas götürmüşdür.

Cari ildə şöbə tərəfindən ölkəmizdə aparılan təhsil siyasəti, təhsil sektorunda həyata keçirilən islahatlar, monitoring və qiymətləndirmə sahəsində atılan müsbət və uğurlu addımlar, yeni məktəb tikintisi, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi, təhsil müəssisələrinin geniş zolaqlı internetə qoşulması, şagirdlərin dərslərlə təmin olunması, milli kurikulum əsasən görülən işlər, yeni layihələr barədə ictimaiyyətə operativ olaraq məlumatlar verilmiş, müvafiq informasiyalar cəmiyyətə vaxtında çatdırılmışdır. Şöbə, həmçinin elektron və mətbu KİV-də təhsillə bağlı yazıların gündəlik xülasəsini hazırlamış, eyni zamanda Nazirliyin bu və ya digər məsələ ilə bağlı mövqeyinin kütləvi informasiya vasitələrində düzgün işıqlandırılmasını təmin etmişdir. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin təhsil sahəsi üzrə sərəncam, fərman və qərarları kütləvi informasiya vasitələrinin nümayəndələri üçün şərh edilmiş, onların bu barədə daha ətraflı məlumat alması üçün Nazirliyin struktur bölmə rəhbərləri ilə əlaqə yaradılmışdır.

Təhsil Nazirliyi ilə medianın qarşılıqlı əlaqələrinin tənzimlənməsi, birgə işgüzar və səmərəli əlaqələrin qurulması məqsədilə 2010-cu il aprelin 21-də Yasamal rayonundakı 60 saylı məktəbdə “Təhsil müəssisəsi və media: qarşılıqlı münasibətlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masa Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə birgə təşkil edilmişdir. Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibətilə keçirilən bu tədbirdə tanınmış qəzet redaktorları, Bakıdakı bəzi məktəb direktorları iştirak etmişdir. Tədbirdə qeyd olunan təşkilatlarla birgə Fəaliyyət Planının hazırlanması qərara alınmışdır.

2010-cu il aprelin 29-da kütləvi informasiya vasitələri ilə qarşılıqlı münasibətlərin tənzimlənməsi, faydalı əməkdaşlığın yaradılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Mətbuat Şurası 2010-cu ilə dair birgə Fəaliyyət Planını təsdiq etmişdir. Fəaliyyət Planında təhsil müəssisələrində Azərbaycan Mətbuat Şurası üzvləri ilə mətbuat nümayəndələrinin görüşünün təşkili, təhsildən yazan jurnalistlər üçün trening və seminarların keçirilməsi, mətbuatda təhsillə bağlı dərc olunan yazıların monitoringinin aparılması qeyd olunmuşdur. Bu plana əsasən Azərbaycan Mətbuat Şurasının “Qara siyahı”sına daxil edilmiş reket qəzet və jurnallarla mübarizə işində birgə əməkdaşlığın davam etdirilməsi, təhsil sahəsində həyata keçirilən tədbirlərin təbliği məqsədilə jurnalistlərin ölkəmizin müxtəlif bölgələrinə səfərlərinin təşkili nəzərdə tutulmuşdur.

Fəaliyyət planına uyğun olaraq, 2010-cu il iyunun 25-də Füzuli rayonunun Horadiz şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Təhsil və mətbuat” mövzusunda regional konfrans keçirilmişdir. Konfransda ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, Füzuli, Ağdam, Ağcabədi, Beyləqan, Xocavənd, Biləsuvar, Cəbrayıl, Bərdə və Laçın rayonlarının təhsil şöbələrinin müdirləri iştirak etmişlər.

2010-cu il iyunun 8-də Azərbaycan Mətbuatının 135 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası

“Təhsil və media: peşəkarlığın artırılmasına dəstək” layihəsi mövzusunda jurnalistlər arasında yazı müsabiqəsini elan etmişdir. Müsabiqənin məqsədi Azərbaycan təhsilində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsil sahəsində yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, kütləvi informasiya vasitələrinin təhsil orqanları ilə səmərəli əməkdaşlıq prinsiplərini təbliğ etmək və təhsil mövzusunun mediada müntəzəm işıqlandırılmasına şərait yaratmaqdan ibarət olmuşdur. 2010-cu il iyunun 10-dan iyulun 1-dək keçirilmiş müsabiqəyə təqdim olunan yazılar beş meyar əsasında qiymətləndirilmişdir. İyulun 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyində müsabiqənin yekununa həsr olunmuş mərasim keçirilmişdir. Qeyd edək ki, təhsillə bağlı 15 mövzu üzrə keçirilmiş müsabiqəyə 45 yazı təqdim edilmişdir. Onlardan 1 nəfər I, 2 nəfər II, 3 nəfər III yerin qalibi olmuş, qaliblərə diplom, eləcə də mükafat verilmişdir. 10 nəfər isə həvəsləndirici yerlərə layiq görülmüşdür.

Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4394 AZ nömrəli Kredit Sazişinə uyğun olaraq, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəni (2009–2014-cü illər) həyata keçirməkdədir. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) ictimaiyyətin məlumatlandırılması alt komponenti çərçivəsində 2010-cu il fevralın 19-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İctimai Televiziya və Radio Yayımaları Şirkəti arasında təhsil sahəsinə dair reklam çarxlarının hazırlanaraq efirdə yayımlanması, təhsilin müxtəlif problem və vəzifələrinə həsr olunmuş tok-şouların keçirilməsi barədə müqavilə imzalanmışdır. Həmin sənədə əsasən reklam çarxlarının çəkilməsi üçün ssenari yazılmış, kurikulumun tətbiqi, bütün fənlərə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti, kiçikyaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması, gənc mütəxəssislər üçün əlavə güzəştlərin və stimullaşdırıcı tədbirlərin, orta ümumtəhsil məktəblərinə iş qəbul olunmaq üçün yeni qaydaların tətbiq edilməsinə dair 5 reklam çarxı hazırlanaraq İctimai Televiziyanın efirində yayımlanmışdır. Eyni zamanda bu televiziyanın “Açıq dərs” tok-şousunda təhsil sahəsi üzrə müxtəlif diskussiyalar keçirilmiş, aparılmış müzakirələr bu istiqamətdə mövcud olan problemlərin həllinə yardım göstərmişdir.

Daha sonra qeyd olunan layihə çərçivəsində “Azad Azərbaycan” Müstəqil Televiziya və Radio Verilişləri Şirkəti ilə reklam çarxlarının efirdə verilməsi məqsədilə 2010-cu il noyabrın 5-də müqavilə imzalanmışdır. Müqaviləyə əsasən bu televiziya kanalına geniş tamaşaçı auditoriyasının daha çox baxdığı vaxtda reklam çarxları nümayiş olunmuş, bununla da ictimaiyyətin maarifləndirilməsi, onların ətraflı məlumatla malik olması istiqamətində real addımlar atılmışdır.

2010-cu ildə Təhsil Nazirliyinin internet saytının daha da təkmilləşdirilməsi, mütəmadi olaraq məlumatlarla təmin edilməsi, mövcud səhifənin və müvafiq dizayn formasının işlək halda saxlanması istiqamətində də ciddi iş aparılmış, həmçinin saytın rus və ingilis dillərində versiyası hazırlanmışdır. Cari ildə Təhsil Nazirliyində keçirilən iclas, görüş və konfranslar haqqında məlumatlar, tədbirlərə dair hazırlanmış press-relizlər, eyni zamanda nazirliyin ayrı-ayrı struktur bölmələri tərəfindən şöbəmizə təqdim olunan material və elanlar internet səhifəsində yerləşdirilmişdir. Saytın hər bir bölməsi müvafiq məlumatlarla mütəmadi zənginləşdirilmişdir. 2010-cu ildə təhsil nazirinin iştirakı ilə keçirilmiş tədbirlər və ümumilikdə baş verən yeniliklərlə bağlı olan 250-dək məlumat internet səhifəsinə daxil edilmişdir. Saytda orta ümumtəhsil məktəblərinin buraxılış sinifləri üzrə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların, ümumtəhsil məktəblərində vakant yerlərə qəbulun nəticələri yerləşdirilmiş və həmin vaxt gün ərzində 50 mindən çox istifadəçinin sayta məhdudiyətsiz daxil olması təmin olunmuşdur. Bütün bunların nəticəsidir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytı Azərbaycan İnternet Forumu tərəfindən keçirilmiş “Milli Net-2010” Milli İnternet müsabiqəsində “Dövlət və bələdiyyə saytları nominasiyası üzrə ən yüksək mükafata layiq görülmüş və I yeri tutmuşdur. Onu da qeyd edək ki, Milli Net-Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə yolu ilə təqdim edilir. Qeyd edək ki, müsabiqəyə təqdim edilmiş saytların qiymətləndirmə prosesi Müsabiqə Komissiyası tərəfindən aparılmışdır. Müsabiqə Komissiyası saytların qiymətləndirmə prosesində

əsasən məzmun (informasiya tutumu), dizayn (vizual görünüş) və funksionallıq (naviqasiya funksiyaları) meyarlarını rəhbər tutmuşdur.

2010-cu ilin may ayında "Təhsil" jurnalı yenidən fəaliyyətə başlamış, digər pedaqoji mətbuat orqanları ilə bərabər, müstəqil dövlətimizin təhsil siyasətinin həyata keçirilməsi, ölkəmizdə aparılan təhsil islahatları və onların nəticələrinin ictimaiyyətə çatdırılması, maarifçilik ideyalarının təbliği yönündə jurnala dəstək verilmiş, müvafiq köməklik göstərilmişdir.

2010-cu ildə Təhsil Nazirliyinin tabeliyində olan "Azərbaycan müəllimi" qəzeti redaksiyasının və Nazirliyə tabe olan digər pedaqoji mətbuatın fəaliyyətinin, yaradıcılıq potensialının daha da gücləndirilməsi istiqamətində ciddi tədbirlər görülmüşdür. Cari ildə "Azərbaycan müəllimi" qəzetinin tərtibatında, forma və məzmununda müəyyən dəyişikliklər edilmişdir. Qəzet dövlətimizin təhsil siyasətini işıqlandırmış, bu mətbu orqanda mütəmadi olaraq pedaqoji ictimaiyyətin marağına səbəb ola biləcək yazılar dərc olunmuş, yeni layihələr həyata keçirilmiş və ümumilikdə təhsil siyasəti üzrə reallaşdırılan tədbirlər öz əksini tapmışdır.

2010-cu ilin fevralında "Azərbaycan müəllimi" qəzetinin yeni internet saytı istifadəçilərin ixtiyarına verilmişdir. Saytdakı "Xəbərlər", "Rəsmi", "Heydər Əliyev Fondu", "Qanunvericilik", "Təhsil Nazirliyində", "Pedaqoji yazılar" və s. bölmələr vasitəsilə istifadəçilərə ətraflı məlumatlar verilir. Yeni saytdan ümummilli liderimiz Heydər Əliyev, ölkə Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı saytlara keçid etmək mümkündür. Saytda dövlət başçımızın və onun xanımının yeni məktəblərin açılışında, təhsil müəssisələrinin bünövrəsinin qoyulmasında iştirakını əks etdirən "Fotoqalereya", təhsil naziri Misir Mərdanovun məqalələrinin yer aldığı "Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölmələri ilə yanaşı, bir sıra Dövlət Proqramlarına və s. dair banerlər də yerləşdirilmişdir. Hazırda bu saytın təkmilləşdirilməsi istiqamətində iş aparılmaqdadır.

Cari ildə "Azərbaycanın təhsil nazirləri" kitabının hazırlanması işi yerinə yetirilmişdir. Kitabda Azərbaycan təhsilinə müxtəlif illərdə rəhbərlik etmiş, təhsilimizin inkişafında xidmətləri olan şəxslərin xatirəsinin əbədiləşdirilməsi və ötən əsrin əvvəllərindən bəri keçilmiş şərəfli inkişaf yolu barədə ictimaiyyətə daha dolğun məlumatlar çatdırılır. Xüsusi əhəmiyyət kəsb edən kitabda ümumi və yığcam şəkildə maarif və təhsilimizin təxminən son bir əsrdəki inkişafında və təkmilləşdirilməsində, ümumi orta, texniki peşə, ali və orta ixtisas məktəbləri şəbəkələrinin yaranmasında dövlət qurumu olaraq nazirlik, komissarlıq və komitələrin rolu açıqlanır. Kitabda XX əsrin əvvəllərindən indiyədək Azərbaycanın təhsil sistemində rəhbərlik etmiş şəxslər və onların fəaliyyəti haqqında məlumatlar əksini tapmışdır. Bu sahədə ilk təşəbbüs olan toplu təhsil işçiləri və geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.

2010-cu ildə "Ən yaxşı məktəb və ən yaxşı müəllim" kitabı da nəşrə hazırlanmışdır. Kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2008-2009-cu tədris ili üzrə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsinə dair normativ qaydalar, Təhsil Nazirliyinin müvafiq əmrləri, müsabiqədə iştirak edən hər bir müəllimin qiymətləndirmə sənədləri öz əksini tapmışdır. Kitabda müsabiqə qalibi olan 100 müəllimin hər birinin tərcümeyi-halı, fəaliyyəti və qazandıqları uğurlar, habelə 50 ən yaxşı ümumtəhsil məktəbi haqqında ətraflı məlumat verilmişdir. Təhsilimizin tarixi ilə maraqlananlar, orta məktəb müəllimləri, ümumilikdə təhsil işçiləri üçün nəzərdə tutulan bu kitabda "Ən yaxşı müəllim" və "Ən yaxşı məktəb" müsabiqəsi qaliblərinin mükafatlandırılması, onların öz fəaliyyətlərinə dair Təhsil Nazirliyində etdikləri təqdimatdan fotosəkillər əks olunmuşdur.

Cari il ərzində təhsil siyasətinin həyata keçirilməsi və görülmüş işlər üzrə ictimaiyyətin vaxtında məlumatlandırılması məqsədilə nazirlikdə 25-ə yaxın mətbuat konfransı təşkil edilmişdir. Eləcə də xüsusi əhəmiyyət kəsb edən məsələlərlə bağlı Təhsil Nazirliyinin rəsmi bəyanatı yayılmış, press-reliz, mətbuat üçün məlumat, təqdimat və digər informasiya materiallarının KİV-ə operativ çatdırılması təmin edilmişdir. Cari ildə şöbə tərəfindən təhsil sahəsində baş verən yeniliklər barədə qısa informasiyaların ANS televiziyasının titrlərində yerləşdirilməsi təşkil olunmuşdur.

Şöbə nazirlikdə müvafiq normativ sənədlərin hazırlanmasında yaxından iştirak etmiş, rəy və təkliflərini bildirmişdir. Şöbə, həmçinin yeni dərs ilinin başlanması, "Son zəng" və digər mühüm əhəmiyyətli günlərlə bağlı ictimaiyyətə qəbul edilən mühüm qərarlar, imzalanan əmrlər

barədə kütləvi informasiya vasitələri ilə məlumat vermiş, bu da həmin tədbirlərin Təhsil Nazirliyinin müvafiq qərar və tövsiyələrinə uyğun təşkilinə zəmin yaratmışdır.

Son illər təhsil sahəsində aparılan köklü islahatlar, Təhsil Nazirliyinin cari il ərzində həyata keçirdiyi tədbirlər və reallaşdırılan mühüm layihələrlə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə İctimaiyyətlə əlaqə şöbəsi tərəfindən Nazirliyin 30-dan çox əməkdaşının, beynəlxalq konfranslarda iştirak etmək üçün ölkəmizə səfər etmiş nümayəndə heyətlərinin, beynəlxalq məsləhətçilərin müxtəlif televiziya və radio verilişlərində iştirakı, onların 430-a yaxın müsahibəsi təşkil olunmuşdur. Həmçinin, telejurnalistlərin hazırladıkları qısa süjetlər üçün dəqiq informasiyalar verilmişdir. Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinin və digər əməkdaşların təhsillə bağlı qanun, normativ-hüquqi aktları şərh etməsi, bu və ya digər məsələlərə münasibət bildirməsi, müxtəlif mətbuat orqanlarında nazirliyin mövqeyinin işıqlandırılması üzrə çıxışları təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Milli Məclisdən, Nazirlər Kabinetindən, digər idarə və təşkilatlardan şöbəyə daxil olan sənədlərin icrası, rəy və təkliflərin hazırlanması istiqamətində də müvafiq iş həyata keçirilmişdir. 2010-cu ildə şöbəyə 115 məktub daxil olmuşdur. Məktublərin 95-i qəzet, agentlik və digər müxtəlif təşkilatlardan, vətəndaşlardan, 4-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 2-si Milli Məclisdən daxil olmuşdur. Cari ildə şöbəyə daxil olmuş 14 ərizə-sorğunun cavabları hazırlanaraq elektron poçt və ya məktub vasitəsilə müəlliflərə göndərilmişdir.

İctimaiyyətlə əlaqə şöbəsinin əməkdaşları ümumtəhsil məktəblərinin buraxılış siniflərində keçirilən mərkəzləşdirilmiş yoxlama və yekun imtahanlarında yaxından iştirak etmiş, imtahan rəhbəri kimi imtahanların yüksək səviyyədə təşkil olunmasına səy göstərmişlər.

2010-cu ildə Təhsil Nazirliyində və Nazirlikdən kənarında keçirilmiş iclas, görüş, konfrans və müsabiqələr, digər qurumlarla birgə reallaşdırılmış tədbirlər foto və videolentə köçürülmüşdür. Hazırda həmin materiallar şöbədə yaradılmış arxivdə saxlanılır.

#### **2011-ci il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri.**

1. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi və “Azərbaycan müəllimi” qəzeti əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə müvafiq seminarlarda iştirakının təmin edilməsi, tədris səfərlərinin təşkili;
2. Təhsil Nazirliyinin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən internet saytının işlək halda saxlanması, saytın məlumatlarla mütəmadi zənginləşdirilməsi;
3. Təhsil sektorunda aparılan islahatlar, həyata keçirilən tədbirlərlə bağlı müxtəlif televiziya kanallarının titrlərində qısa informasiyaların yerləşdirilməsinin təmin olunması;
4. Təhsilin müxtəlif istiqamətləri üzrə hazırlanmış reklam roliklərinin müqavilə bağlanmış televiziya kanallarının efirində mütəmadi yayımlanmasının təşkili, reklam roliklərinin sayının daha da artırılması; tok-şoularda təhsil sahəsində mövcud olan problemlərin, həlli vacib olan məsələlərin müzakirə edilməsinə nail olunması;
5. İctimaiyyətin ölkənin təhsil həyatında baş verən dəyişikliklərlə bağlı dolğun məlumata malik olması, həyata keçirilən tədbirlərə dair təbliğat və təşviqat işlərinin gücləndirilməsi məqsədilə Təhsil Nazirliyi əməkdaşlarının televiziya kanallarında hazırlanan tok-şoularda iştirakının, nazirliyin rəsmi mövqeyinin “Xəbərlər” üçün hazırlanan müvafiq süjetlərdə əksini tapmasının təmin edilməsi; təhsil sahəsində tanınmış mütəxəssislərin fikirlərinin televiziya efirində və mətbuat səhifələrində işıqlandırılmasına nail olunması;
6. KİV-də təhsildən yazan jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması, müvafiq biliklərə yiyələnməsi məqsədilə seminar və treninqlərin keçirilməsi;
7. “Azərbaycan müəllimi” qəzetinin və Nazirliyə tabe olan digər pedaqoji mətbuat orqanların yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində müvafiq addımların atılması;

- 8.** Təhsillə bağlı məsələlərdə Təhsil Nazirliyinin mövqeyinin reallığa uyğun olaraq işıqlandırılmasının təmin edilməsi üçün KİV-lə əməkdaşlığın daha da təkmilləşdirilməsi;
- 9.** Elektron və mətbu KİV-də təhsil sahəsi üzrə verilmiş yazıların monitorinqinin keçirilməsi;
- 10.** Təhsil Nazirliyi əməkdaşları və media nümayəndələrinin iştirakı ilə ictimaiyyət üçün maarifləndirici seminarların təşkili.